



Azərbaycanın irəli sürdürüyü təşəbbüs lər həmrəyliyə, qarsılıqlı dəstəyə hədəflənib

1955-ci ildə Bandung konfransı zamanı yaradılması irəli sürlülən, 1961-ci il sentyabr ayının əvvəlində Asiya və Afrika ölkələrinin dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşündə təsis edilən Qoşulmama Hərəkatı (QH) bu gün 120 ölkəni özündə birləşdirir. İraqından, dinindən, mənsubiyyyətdən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin hüquq və azadlıqlarının qorunmasını, dövlətlərin ərazi bütövliyini hörmətlə yanaşılmasını fəaliyyətinin əsas prinsipləri kimi müəyyənləşdirən Qoşulmama Hərəkatı üzv dövlətlər arasında qarsılıqlı əməkdaşlığa böyük əhəmiyyət verir.

Heç bir dövlətin daxili işlərinə qarşılaşmamaq, ölkələrin özünü müdafiə etmək hüququna hörmətlə yanaşmaq missiyyətini yasını həyata keçirən QH inkişaf et-

miş ölkələrin maraqlarından çıxış edərək digər dövlətlərə təzyiq göstərilməsindən qəti şəkildə çəkinərək BMT Nizamnamesinin prinsiplərinə uyğun fəaliyyət göstərir. Eyni zamanda, Hərəkat BMT Nizamnamesinə uyğun olaraq bütün beynəlxalq mübahisələrin danışıqlar, barışqı, arbitraj, məhkəmə həlli və tərəflərin

özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll edilməsində ədalət prinsiplərinə və beynəlxalq öhdəliklərə əsaslanır.

(davamı 2-ci səhifədə)

(əvvəli 1-ci səhifədə)

Bu baxımdan, beynəlxalq münasibətlərin tənzimlənməsində maksimum ədalətli mövqə nümayiş etdirən, dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına müasir çağırışlara cavab verməkə nail olan Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra en böyük siyasi təsisat olaraq mühüm əhəmiyyət kəsb edən coxtərəfli platformadır. Beynəlxalq hüququn normaları çərçivəsində dünyada sülhə, təhlükəsizliyə və inkişafə yardım etməkə üzv ölkələr arasında əməkdaşlıq üçün forum rəslənu oynayan QH-nin fundamental prinsiplərinə sadıqlıq göstərən, fəaliyyəti istiqamətlərini bu prinsiplər əsasında quran dövlətlər Hərə-

şəhərində keçirilməsi və Bandung prinsiplərinin təşviqində mühüm rol oynayan ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi təklifi irəli sürülmüş və bu təklif 120 ölkə tərəfindən yekdilliklə dəstəklənmişdir.

Bir çox beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilən ölkəmiz 2019-cu il 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının XVIII dövlət və hökumət başçılarının Zirvə görüşünə evsahibliyi etmişdir. BMT-ye üzv olan 120 dövlətin ve 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi görüşdə 2019-2022-ci illər üzrə Hərəkətə sədrlik Azərbaycan Respublikasına həvəle edilmişdir. Fəaliyyətin tarixi Bandung prinsipləri üzərində quran Azərbay-

ığlırlı fəaliyyət göstərmişdir. 2020-ci il may ayının 4-də Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının sədri olan cənab İlham Əliyevin təşəbbüsü ilə QH-ye üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü formatında videokonfrans təşkil olunmuş, 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini və 11 nazir səviyyəsində keçirilən görüşdə Hərəkətə üzv dövlətlərə pandemiyanın təsiri və ölkələrin bu məsələ ilə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi təklifi irəli sürülmüşdür. Eyni zamanda, QH-nin sədri qismində çıxış edən Azərbaycan koronavirus bəlasına qalib gəlmək

Təşkilatına 10 milyon ABŞ dolları həcmində könülü maliyyə yardımını etmiş və koronavirusla əlaqədar 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.

Bu il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolu"nun gücləndirilməsi mövzusuna həsr olunan Bakı konfransı işə başlamış, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılmışdır. Həyata keçirdiyi siyasetdə hər zaman humanist ideyalara sadıqlik nümayiş etdirən Azərbaycanın bu təşəbbüsü da üzv dövlətlər arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsinə, dönyanın müxtəlif

Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin QH-ye 3 illik sədrliyi dövründə həyata keçirilən mühüm tədbirlərdən söz açmış, gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçirilməsinin planlaşdırıldılığını qeyd etmişdir. Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitə iştirak etməyə dəvet edən ölkə başçımız demişdir: "Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan ne həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və bu na görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə



katın sıralarına qoşularaq bütün dünyada sülhə, barışa öz töhfələrini verirlər.

2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyi ilə təşkilata tamhüquqlu üzv qəbul olunan Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak edərək üzv ölkələrle ikitərəfli münasibətlərini möhkəmləndirməkə onun məqsəd və prinsiplərinə öz töhfəsini vermİŞdir. Qoşulmama Hərəkatının üzvü kimi ilk vaxtlardan üzv dövlətlərlə həmrəylik nümayiş etdirən Azərbaycan, həmçinin qarşılıqlı dəstəyi, sülhsevər, humanist siyaseti ilə beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməkə təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Bu səbəbdən 2016-ci ildə Hərəkətə üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı

can Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşaraq dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqları qorumaq və əməkdaşlığı genişləndirmidik, digər təsisatlarla dialoq qurmaq və inkişaf etdirmək üçün ciddi səylər göstərmişdir.

QH-ye növbəti sədrlik edəcək Uqandanın bu öhdəliyi bir il gec tətbiq alması ilə əlaqədar üzv dövlətlər Azərbaycanın 3 illik uğurlu fəaliyyətini nezərə alaraq 2023-cü ildə Qoşulmama Hərəkatına sədrlik etməsi üçün ölkəmizə müraciət etmiş və müsbət cavab almışlar. Belə ki, Azərbaycanın bu beynəlxalq təsisatata rəhbərliyi dünya ölkələrinin çox böyük çətinliklə üzbezə qaldığı - COVID-19 pandemiyasının bütün dünyani ağışuna aldığı bir dövət təsadüf etməsinə baxmayaq, ölkəmiz bu istiqamətdə

məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvendlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və inkişaf etmiş ölkələrdən fərqli olaraq pandemiya ilə mübarizə qlobal çağırışlarla çıxış edən Azərbaycan inkişaf etmiş ölkəleri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmış, həm də Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsü və onların inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirmişdir. Bununla yanaşı, ölkəmiz 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüsü kari olmuş, Ümumdünya Şəhiyyə

parlamentli təşkilatları ilə six əlaqələrin qurulmasına hesablanmışdır. Qloballaşan dünyada beynəlxalq əməkdaşlığın vacib məsələ olduğunu bildirən Milli Məclisin sədri Sahibe Qafarova Parlament Şəbəkəsinin üzv ölkələrinin əhalisi arasında Hərəkətə dəyərlərinin inkişafı ilə bağlı məlumatlılığını artırılmasına kömək edəcəyini, həmçinin üzv ölkələri narahat edən məsələlərlə məşğul olmağa parlamentarilərə kömək göstərəcəyini bildirmiştir. Konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə çatması, bu istiqamətdə nailiyyətlər əldə etməsi üçün yollar müəyyənləşdirilmiş, Parlament Şəbəkəsinin dialoq mədəniyyətinin inkişafına, bununla da sülhə və sabitliyə töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Noyabr ayının 1-de Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb

Azərbaycanın irəli sürdüyü təşəbbüsələr həmrəyliyə, qarşılıqlı dəstəyə hədəflənib

Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizin bir daha əmin etmek isteyirəm ki, biz həmrəyliyimizi, birləşməmizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik".

Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadıq qalaraq terrorla mübarizəyə, münaqişələrin helli ilə bağlı beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirməsinə, beynəlxalq hüquq və əhdəliklərin yerinə yetirilməsinə, qacqınlar probleminin, yoxsullğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasındakı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə səy göstərən Azərbaycan üzv dövlətlərin razılığı və dəstəyi ilə Hərəkətə sədrliyini davam etdirir. Mühüm təşəbbüslerənə çıxış edən, QH-nin həmrəyliyin, birləşmənin, etibarlı əməkdaşlığın yaradılması missiyasının həyata keçirilməsinə layiqli töhfələr verən ölkəmiz bu addımları coxtərəfli platforma, Beynəlxalq Millətlər Təşkilatından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının beynəlxalq təşkilatı çevrilməsinə əsaslı zəmin yaradır.

**Mehparə ƏLİYEVA,
"Respublika".**